



ШУША

26 İL ŞUŞASIZ VƏ LAÇINSIZ...



AĞDƏRƏNİN İŞĞALINDAN 25 İL KEÇİR!

# ŞUŞA KÖMÜRÜ...

**B**u yaxınlarda ziyalılarımızdan birinə Şuşa kömürü hədiyyə etdim. Dedi ki, Şuşadan galib, samovar çayı içarsınız. Əvvəlcə inana bilmədi. Axi Şuşamız 26 ildir ki, işgal altındadır. Şuşadan necə galib bilar? Lakin bu kömürü Şuşalı günlərimizin xatiresi kimi saxlamağımızın tarixçəsini danişdiqdan sonra telefon dəstəyini qaldırıb evlərinə zəng çaldı. Hayat yoldaşından evdə samovar olub-olmadığını soruşdu. Və dedi ki, mənə Şuşadan kömür gətiriblər. Şuşa kömürü ilə samovar çayı dəmləyərsən içərik, dərdlərimizə dava, ağrılarımıza şafa taparıq.

Şuşadan galən kömür... Nə qədər məhrəm səslənir. Bu üç kəlmənin içində nə böyük bir əlam, əvəzolunmaz bir nisgil var. Kövrəldim, gözlərim doldu. Ağlamaqdan özümü güclə saxladım. Dəstəyin o ucunda da təəccüb dolu sükut yarandı. İljin, günün bu çağında, Şuşamızın murdar erməni tapdağı altında olduğu halda Şuşa kömürü necə galib çıxıb Bakıya?!

Əvəzedilməz Şuşa gedəndən evimizdə əzizləyə-əzizləyə saxladığımız Şuşa kömüründən samovar çayı içərkən bu füsunkar diyarın bizdə olduğunu xəyal etmişik. Şuşa kömürü ilə dəmlənmiş samovar çayından Bakıda da, Qubada da, hətta İstanbulda da içmişik. Şuşa ab-havasını o yerlərə də aparmışq. Hər dəfə Şuşa kömürünün ləzzətlə atrindən həzz alıb samovar çayı içərkən babam Maşadi Zeynal Haqverdiyevə min rəhamat, anam Ulduza Haqverdiyevaya uzun, sağlam ömr diləyirəm. Məhz mənə aziz olan bu iki insanın sayesində gözəlim Şuşadan ayrı düşdürüməz bu günlərdə belə, Şuşalı günlərimizi yaşayıraq.

Şuşanın nəyi varsa gözəldir! Havası da, suyu da, təbiəti da, dumani da, çıxını da, qarı da, qışı da, yazı da, yayı da, payızı da, hatta kömürü da!

Şuşanın antiq kömürünün sırlı tarixçəsini siz də bilmək istəyirsiniz yaqın...

...Biz Şuşaya adətən yay aylarında gedərdik. Bir il yay istirahətimizi Şuşada, digər bir yayı isə Azərbaycandan kənarda keçirdik. Bu, ailəmizin istirahət qanunu idi. Şuşaya getmədiyimiz yaxlıarda da əzəmatli, qururlu vətən üçün burumuzun ucu göynayərdi. Getdiyimiz şəhərlərin heç biri Şuşa ilə müqayisəyə gəlməzdə. Növbəti yayın gəlməsini səbirsizlikla gözləyərdik.

Bəli, 1970-ci ildə də Şuşada istirahətdə idik. Şuşalı günlərimizin firavanlığını yaşayırdıq. Heç ağılmıza da galmazdı ki, bir gün Şuşasız qalıb, Şuşa xatirələrimizi yazacaqıq. Qarı falak bunu da bizə göstərdi.

Nə isə... Ulu babam Mirzə Haqverdinin Təbrizli məhəlləsindəki imarati dövlətə keçdiyindən biz yay aylarında ya nənəm Tovuz xanımın əmisi qızı Xırda xalagıldı (biz onu belə çağırardıq), ya kiraya tutduğumuz evlərdə, ya da mehmanxanada qalardıq.

...1970-ci ildə də Ağdərəli məhəlləsində, Şükür bəyin evində kirayədə qalırdıq. Babamın dediyinə görə, qaldığımız bu ev tacir Məhəmmədəlinin evi idi. Şükür bəy (Şükür bəy Ağdamda yol idarəsinin müdürü vəzifəsində işləyib) sonradan o evi alıbmış.

Babamın Şuşa günlərinin sevincini sözə ifadə etmək mümkün deyildi, onu yalnız görmək lazım idi. Elə bil alçatmaz gənciliyinə qayıtmışdı... Şuşanı qanış-qarış gəzirdi, bazar başına gedirdi. Hətta orada gənclik dostlarını tapmışdı. Bir gün galib evdə danişdi ki, bazar başında oturmuşdum, bir də gördüm ki, bir nəfər mənə yaxınlaşıb, "Maşadi Zeynal, sən sağsan?" deyərək boyumu qucaqladı. Gördüm ki, gənclik dostlarimdandır. Hər ikimiz çox sevindik. Oturub xeyli səhbət etdik.

Doğrudan da, babam xoşbəxt günlərini yaşayırırdı. Uçmağa qanadı yox idi. Fərəh içində hər gün sahər yeməyindən sonra şahərə çıxar, nahar vaxtı evə galardı. Nahar yeməyini yeyər, samovar çayı içib yenidən şahərə, gəzməyə gedardı.

Günlərin bir gündən qapımız döyüldü. Erməni həmbəl kürayində bir kisa kömür getirmişdi və dedi ki, bunu Maşadi Zeynal bəy göndərib. Bir kisa kömürü görüb təaccübləndik. Dedik ki, baba bu qədər kömürü neynir görəsən? (Bir haşıya çıxaraq deyim ki, babam heç

...Xülasə, həmin yay həyatımızın Şuşa səhifəsini yaşayırırdı. Şuşanın da çox gözəl, çal-çağırlı vaxtları idi. Orada keçirdiyimiz hər andan ləzzət duyurdıq. Babam uzun illər idil ki, Şuşaya getmirdi. Onlar rus işğalindan bir neçə il avval Şuşadan köçərək, əvvəlcə Ağcabədiyə, sonra isə Ağdama getmişdilər. Həm Ağcabədiyə, həm də Ağdamda evləri, bir neçə dükənləri olmuşdu. Şuşaya getmək üçün övladları babamı nə qədər dila tutsalar da, onu yola gətirə bilmirdilər. Sənki gənciliyinə dönməkdən ehtiyatlanırdı. Nəhayət, 1970-ci ilin yayında onu Şuşaya apara bildik. Uzun ayrılıqdan sonra bu, babamın Şuşaya ilk və son səfəri oldu. Ondan üç il sonra – 1973-cü ildə dünyasını dəyişdi, Allah rəhmət eləsin!

nəyi kilo ilə almazdı. Nə alsayıdı, kisa ilə, qutu ilə alardı).

Bir azdan babam özü də galdi. Dedi ki, bazarda çox yaxşı kömür gördüm, aldım. İslədərsiniz. Çay qoyarsınız, kabab bişirərsiniz. Kömürdür də... sizdən yemək istəmir, içmək istəmir. Qoy qalsın. Rəhmətlək babam özü də samovar çayını çox sevərdi. Beləcə həmin kömür bizdə qaldı. Düz qırx səkkiz ildir ki, babamın aldığı kömür bızdır. Qənaatla işlədiq bu gına qədər gətirib çıxarımışq. İndi tütiyə olub, antiq olub bu kömür... Həm babam Maşadi Zeynaldan yadigarlı, həm də alımız çatmayan, ünümüz yetməyan şəhənə Şuşadan!

Amma bir niyyatımız var. Bu kömürdən bir samovarlıq çay üçün saxlayıb yenidən Şuşaya aparacaqıq. Əfsanəyə dönmüş antiq kömürdən Şuşada çay gəstgahı düzəldib, Şuşanı sevənləri atrafımıza toplayacaqıq. İnanırıq ki, o gün uzaqda deyil... O gün mütləq galacak!

Səadət Qarabağlı